

SALEH MƏHƏRRƏMOV

Naxçıvan Dövlət Universiteti

E-mail: salehmaharramov@mail.ru

## ACILIQ-ALBEN QARIŞIĞININ ANTIHELMİNT SƏMƏRƏLİLİYİ

*Məqalədə acılıq-alben qarışığının antihelmint səmərəliliyi tədqiq edilmişdir. Acılıq-alben qarışıqlı verildikdən sonra kəsilən heyvanların 4-ü hemonxuslardan, 3-ü strongilyatlardan, 2-i trixosefalyuslardan azad olmuşdur. Bununla da preparatın helmintlərə qarşı səmərəlilik ekstensivliyi uyğun olaraq 66,7, 50 və 33,3% təşkil etmişdir. Təcrübə heyvanlarının hemonxuslarla yoluşmasının orta invazyaya intensivliyi 16,7 adəd, strongilyatlarla 12,9 adəd, trixosefalyuslarla yoluşma isə 5,3 adəd olduğundan səmərəlilik intensivliyi müvafiq olaraq 84,3, 83,8 və 69,2%-ə yüksəlmüşdür. Antihelmint preparation verildi müraciət kliniki müayinələr zamanı heyvanların fizioloji proseslərində bütün göstəricilər norma həddində olmuşdur.*

**Açar sözlər:** acılıq, alben, antihelmint səmərəlilik, helmintoz, hemonxus, strongilyat.

Helmintozların böyük əksəriyyəti ilə mübarizədə xüsusi antiparazitar müalicə tətbiq edilir. Bu istiqamətdə 2 qrup helmintəleyhi preparatlardan istifadə edilir: 1) sintez edilən kimyəvi preparatlar; 2) bitkimənşəli xammal əsasında hazırlananlar (dərman bitkilərinin ekstraktları, yaxud dərman bitkilərinin özləri) [6].

Helmintəleyhi maddələr təsir mexanizmindən görə aşağıdakı qruplara bölündür: 1. Helmintlərin sinir-əzələ sisteminin funksiyasını pozanlar. 2. Helmintlərin energetik proseslərini blokadaya alanlar. 3. Qurdların örtüklerinin tamlığını pozan preparatlar [5].

Bütün müalicə formaları və preparatların tətbiqində xəstənin helmintlərdən yüksək dərəcədə azad olması və onun orqanizma mənfi təsirinin olmaması xüsusi rol oynayır. Bitkimənşəli maddələr kimyəvi preparatlarla müqayisədə daha çox təhlükəsizdir. Müalicə məqsədilə tətbiq edilən kimyəvi maddələr orqanizma bir istiqamətdə adekvat təsir etməklə yanaşı, bəzən də həyatı vacib orqanların funksiyasını pozur [7, s. 8-26; 12, s. 487-495].

Otaqlarda yayılan bitkilərin təbii olaraq heyvanlar tərəfindən yeyilən və yeyilməyən növləri arasında antihelmint təsirə malik bitkilərin müəyyənləşdirilməsi üçün ilk növbədə ədəbiyyat məlumatlarına əsasən onların tərkibi araşdırılmalıdır. Digər tərəfdən xalq təbabətində onların istifadə sahəsi, yayılma areali öyrənilməlidir, çünki yüksək antihelmint səmərəsi olan bitkilərin ehtiyatı lazımı dərəcədə olduqda geniş istifadə edilə bilər.

İlk olaraq antihelmint səmərəsini öyrənəcəyimiz bitkilərin ədəbiyyat məlumatlarına əsasən kimyəvi tərkibi, istifadə forma və istiqamətləri haqqda məlumatlar topladıq. Bitkiləri seçərkən onların tərkibində fitonsid maddələrin, qlikozid və alkaloidlərin miqdarı, əvvəlki təcrübələrdə digər zərərlə canlılara qarşı təsir qüvvəsi əsas götürüldü. Bakteriyalara, ibtidai parazitlərə və başqa xəstəlik törədicilərinə qarşı yüksək dərəcədə səmərəli təsirə malik bitkilərin də antihelmint təsirinin olma ehtimalı gözlənilir. Kimyəvi və bitkimənşəli preparatların tətbiqində bağırsaq mikroflorasının nəzərə alınması

əsas amillərdəndir. Heyvanlara antibakterial təsirə malik bitkilərin artıq verilməsi normal mikrofloraların pozulmasına, bununla da orqanızmda uyğun patoloji proseslərin yanramasına səbəb olur [10, s. 205-210; 11, s. 99-102].

Bitkilərin hansı hissələrindən və inkişaf dövründə istifadə etməyimiz onların vegetativ və generativ orqanlarında toplanan fəal təsireddi maddələrin miqdardından, toplama fazasından asildir. Bu maddələrin yüksək həddi bəzi bitkilərdə çıçəkləmə marhalsında onu yeraltı vegetativ orqanlarında, yetişmiş meyvələrində, bəzi bitkilərin isə yeraltı hissələrində qeydə alınır. Heyvanlar tərəfindən təbiət yeyilən bitkilərin daha çox yeraltı vegetativ orqanlarının antihelmint təsirini öyrənməyi möqsədəyən hesab edirik.

Tədqiqatlarımızdə istifadə etdiyimiz acılıq (*Ephedra procera* Fisch et C.A.Mey) [9, s. 423] ikicili kol bitkisi olub, yarpaqları reduksiya olunaraq zoğuların bugumlarında pulcuq şəklindədir. Bir cinsli çıçəkləri sünbülcüklərə toplanır. Meyvələri kürə şəkilli olmaqla 1 toxumlu, toxumları uzunsov ovalvari formadadır. Bitkinin yaşı hissələrində alkaloidlər, ası maddələr (7-10%), efedrin, P vitamini, meyvələrində 60 mg% C vitamini olur. Acılıqdan alınan alkaloid efedrin  $\alpha$  və  $\beta$  adrenozeptörleri stimulə edir, periferik və damarlarını daraldır, ürəyin faaliyyətini gücləndirir, arterial təzyiqi yüksəldir, bronxları, mədə-bağışraq traktunu səya zəhərlərinin tonusunu, bağışraqları peristaltikasını zəiflədir, bəbəkləri genişləndirir. Efedrin bunlardan başqa markaz sinir sisteminin yuxarı səbəblərini oyadır, tənəffüs mərkəzinin oyanıncılığını artırır, narkotik və yuxugatıcı maddələrlər zəhərlənmələrdə oyadıcı təsir göstərir, cyni zamanda iltihab və allergikəleyhi vasitə kimi da istifadə edilir [3, s. 163-165].

Heyvanların yoluxma səviyyəsini, həmçinin bitkilərin ayrılıqda, yaxud kimyəvi maddələrlə qarışığının antihelmint səmərəliliyini müəyyənləşdirmək üçün təcrübədən əvvəl və sonra hər heyvandan təzə kal götürüb helmintoovoskopiya edilməlidir. Müayinəni həzm sistemi strongilyatlarının helmintoovoskopiki analizində yaxşı nəticə verən Vişnyauskas metodu ilə aparılır. Təcrübənin sonunda helmini yumurtalarının yapışdırığı örtüdü şübhə eşişənə qoyub mikroskopiya edirdik [2, s. 39-42, 8, 6-7].

Acılıq-alben qarışığının antihelmint səmərəliliyini müəyyənləşdirmək üçün təcrübə apardığımız qrupların hər birində 6 bas qoyun var idi. Heyvanları qruplaşdırarkən helmintoovoskopiki müayinələrə əsasən onların yoluxma səviyyələri, yaşı, dırı çəkiləri nəzərə alınır. Təcrübədə və nəzarətdə olan bütün heyvanlar tədqiqat müddətində eyni şəraitdə saxlanılırdı. Antihelmint təsiri öyrənilən bitki və onun kimyəvi maddə ilə qarışığı verilen heyvanlarda təkisli əlamətlər amələ gəlməsini müəyyənləşdirmək üçün onlarda kliniki müayinələr aparıldı. Kliniki müayinələrdə heyvanların ürk vürgülərini, tənəffüs hərəkətlərini, işkənbənin peristaltik hərəkətlərini sayıb, bədən temperaturunu ölçürdük. Preparat verildikdən sonra nəzarətdə olan heyvanlar da daxil olmaqla bütün təcrübə heyvanlarına kəsib həzm sistemi möhtəviyyatını helmintoovoskopiya etdik.

Əvvəlki tədqiqatlarımızdə acılığın çəşitləri qarışığı verilen heyvanlarda ekstensiv səmərəlilik hemonxoz və strongilyatlarda 66,7%, trixosefalyozda isə 33,3% olmuşdur. Bitkilərin birlikdə tətbiqində səmərəlilik intensivliyi müvafiq olaraq 92,8, 91,4 və 62,5%-ə yüksəlmişdir. Acılıq bitkisinin ayrılıqda heyvanlara yedidziriləməsi təcrübəsində isə yüksək nəticə strongilyatlarla qarşı alınmışdır - 81,7%. Həmin təcrübələrdə heyvanlar bütün təcrübə müddətində 450 q acılıq qəbul etmişdilər [1, s. 25-28; 4, s. 46-48].

Albenin qoyunlarının həzm sistemi strongilyatlarında təlimata uyğun müalicə dozasi 70 kq dırı çəkiyə 1 tabletkadır. 1 tabletkada isə təsir edici maddə hesabı ilə 360 mg albendazol olur. Bu hesabla orta hesabla 35 kq dırı çəkiyə malik heyvanlarda albenin müalicə dozasi 0,5 tabletkadır. Təsərrüfat şəraitində alben 1 baş yaxşı sağlam heyvanlara 1 tabletka, yüksək yoluxma zamanı hətta 1,5 tabletka verilir.

Albenin yüksək antihelmint təsirə malik acılıqla qarışığını hazırlamaq üçün kimyəvi maddədən 0,5 tabletka (tabletkanın ½ hissəsi) yedidziriləcək bitki hissəsinə əlavə edirdik. Antihelmint təsirini öyrəndiyimiz acılıq-alben qarışığı 200 q bitkidən və 0,5 tabletka kimyəvi maddədən ibarət oldu. Qarışığın antihelmint səmərəsini göstərilən dəzəni 1 gün heyanlara yedidzirməklə müəyyənəldirdik.

Antihelmint təsirli qarışığın heyanlara verilmə müddəti qurtardıqdan sonra təcrübə heyanları ilə cyni şəraitdə saxlanılan, lakin antihelmint preparat qəbul etməyən, nəzarətdə olan 6 bas heyanın helmintojoli yarım zamanı sərəndən 106,4 ədəd hemonxoz, bağışraqlarından 79,8 ədəd strongilyat, 17,2 ədəd trixosefalyus tapılaraq fiksasiya edilmişdir.

Acılıq-alben qarışığı verildikdən sonra kəsilən heyanların 4-ü hemonxuslardan, 3-ü strongilyatlardan, 2-i isə trixosefalyuslardan azad olmuşdur. Bununla da preparatın helmintojoli qarşı səmərəlilik ekstensivliyi uyğun olaraq 66,7, 50 və 33,3% təşkil etmişdir. Təcrübə heyanlarının hemonxuslara yoluxmasının orta invazyiya intensivliyi 16,7 ədəd, strongilyatlarla 12,9 ədəd, trixosefalyuslara yoluxma isə 5,3 ədəd olduğundan səmərəlilik intensivliyi müvafiq olaraq 84,3, 83,8 və 69,2%-ə yüksəlmişdir. Antihelmint preparat verildiyi müddətdə klinikli müiyanələr zamanı heyanların fizioloji proseslərində bütün göstəricilər norma həddində olmuşdur.

Aparılan təcrübələrin göstəricisi olaraq nəzarətdə olan heyanların həzm sistemində strongilyatların yüksək miqdarda olması, preparat qəbul edən qoyunlarda isə yoluxmanın kəskin azalması qarışığın yüksək antihelmint səmərəyə malik olduğunu göstərir.

## ƏDƏBİYYAT

1. Məhərrəmov S.H. Otlaq bitkilərinin antihelmint səmərəliliyi // Azərb. MEA Gənəcə Regional elmi mərkəzinin xəbərlər məcmuəsi. Gənəcə: Elm, 2009, № 37, s. 25-28.
2. Məmmədov A.Q., Hacıyev Y.H., Şirinov N.M., Ağayev Ə.Ə. Baytarlıq parazitologiyası. Bakı: Azərəş, 1986, 428 s.
3. Dəmirov İ.A., Pripliko L.I., Şukurov D.Z., Kərimov Yu.B. Lekarstvennye rastenija Azerbaidzhan. Bakı: Maarif, 1988, 304 c.
4. Mərəmmətov S.G. Antigelmintnye svoystva rastenij // Međunarodnyj tekhniko-ekonomicheskiy zhurnal, Moskva: Spektr, 2010, № 1, s. 46-48.
5. Protivoglistnye sredstva <http://dendrit.ru/page/show/mnemonick/protivoglistnye-sredstva/>
6. Protivoparazitarnye rastenija. Vyvedenie parazitov doma lechebnymi rasteniyami. <http://givin.com.ua/page-47/protivoparazitarnye-rasteniya.-vyvedenie-parazitov-doma-lechebnymi-rasteniyami.html>
7. Sibbotin V.M., Aleksandrov I.D. Veterinarная фармакология. Москва: Колос, 2004, 720 c.
8. Trafach V.N. Ekologo-faunisticheskaya charakteristika polovozrelykh strongilijat domashnikh zhvacchikh Ukrayiny. Kiev: Nauchova Dumka, 1986, 186 c.
9. Cherepanov S.K. Sosudistye rastenija Rossii i sопredelenlyh gosudarstv (v predełakh bывшego CCCP). C.-Peterburq: Mir i sem'-95, 1995, 990 c.
10. Oral N., Vatansever L., Güven A., Gülmez M. Antibacterial activity of some Turkish plant Hydrosois // Kafkas Üniversitesi Veteriner Fakültesi dergisi, 2008, c. 14, № 2, s. 205-210.
11. Abu-Shanab B., Adwan G., Abu-Safiya D. et al. Antibacterial activites of some plant extracts utilized in popular medicine in palestine // Turk J. Biol., 2004, v. 28, p. 99-102.

12. Suleiman M., Maman M., Aliu AJ. Anthelmintic activity of the crude methanol extract of *Xylopia aethiopica* against *Nippostrongylus brasiliensis* in rats / Veterinarski Arhiv, 2005, v. 75 (6), p. 487-495.

**Салех Магеррамов**

## **АНТИГЕЛЬМИНТНАЯ ЭФФЕКТИВНОСТЬ СМЕСИ ХВОЙНИК-АЛЬБЕН**

Растение хвойник и в отдельности, и вместе с ферулой обладает антигельминтной эффективностью. Для увеличения антигельминтной эффективности хвойника кормили естественно зараженных овец нематодами 1 день смесью 200 г. высушенного растения с 0,5 г. химическим антигельминтным препаратом альбен.

В результате введенной смеси в сычугах двух овец найдены гемонхус, в кишечниках трех – стронгиляты, четырех – трихоцефалюсы. Поэтому эктенсивность эффективности смеси против нематод достигла соответственно 66,7, 50 и 33,3%. У овец, у которых выявлены гельминты, средняя интенсивность инвазии гемонхусов была 16,7 экз., стронгилятов – 12,9 экз, а трихоцефалюсов – 5,3 экз. в связи с этим эффективность интенсивности смеси составила соответственно 84,3, 83,8 и 69,2%.

Во время опыта количество ударов сердца, движений дыхания, перистальтических движений преджелудков и температура тел изменились в пределах физиологической нормы. Результаты опытов показывают, что смесь хвойник-альбен не является токсическим антигельминтным препаратом.

**Ключевые слова:** хвойник, альбен, антигельминтная эффективность, гельминтоз, гемонхус, стронгилизы.

**Saleh Maharramov**

## **ANTHELMINTIC EFFICACY OF EPHEDRA-ALBENUM MIXTURE**

Ephedra plant, both separately and together with the ferula has anthelmintic efficacy. To increase its efficiency sheep naturally infected with nematodes were fed for 1 day a mixture of 200 g dried plants with 0.5 g chemical anthelmintic drug albenum.

In the intestines of two sheep, fed with the mixture were found haemonchus, in the intestines of three strangulate, and in the four trichocephalus. Therefore, the effectiveness of the mixture against nematodes reached 66.7, 50 and 33.3%, respectively. In the sheep in which helminthes were identified, the average invasion intensity with the haemonchus infection was 16.7 specimens, strangulates 12.9 specimens, and trichocephalus 5.3 specimens. Due to this fact the relationship to this efficacy of the intensity of the mixture was 84.3, 83.8 və 69.2%, respectively.

During the experiment, the heart beatings, respiratory movements, the peristaltic movements of animal body and body temperature varied within physiological norms. The results of the experiments indicate that the bitterness-albenum mixture is a non-toxic anthelmintic drug.

**Keywords:** ephedra, alben, anthelmintic efficacy, helminthiasis, gynmohus, palisade worms.